


# Azərbaycan operalarının rolü və əhəmiyyəti



**Aytən Rauf qızı Babayeva 1975-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb.**

O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin bakalavriaturasını, 2000-ci ildə magistraturasını musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomları ilə bitirmişdir. Təhsil aldığı müddədə (1995-2000-ci illərdə) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının təsis etdiyi Q.Qarayev adına təqaüdə layiq görülmüşdür.

A.Babayeva 1995-ci ildən pedaqoji fəaliyyətə başlamış, 2001-2004-cü illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aspiranturásında təhsilini davam etdirmişdir. 2004-cü ildə "Azərbaycan bəstəkarlarının bir hissəsi simfonik əsərlərinin janrı və üslub xüsusiyyətləri" mövzusunda namizədlilik dissertasiyasını müdafiə etmiş və 2005-ci ildə sənətşü-

naslıq namizədi alimlik dərəcəsini almışdır. 2012-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktoranturasına daxil olmuş, 2015-ci ildə isə dosent elmi adını almışdır. Aytən Babayeva 1 monoqrafiya, 2 dərslik və 2 metodik vəsait programın, 70-ə yaxın elmi məqalə, respublika və beynəlxalq konfranslarda məruzə və tezislərin müəllifidir. Aytən Babayevanın "Azərbaycan operalarında dramaturji xəttin həllində xor səhnələrinin rolu" adlı kitabı bir daha onun Azərbaycan operalarının tədqiq olunmamış tərəflərinin bütün incəlikləri ilə araşdırılıb işlənməsi, bu sahədə mədəniyyət tariximi zənginləşdirmək istəyindən yaranmışdır.

Bu gün biz inamlı deyə bilərik ki, Azərbaycan operası və xor səhnələrinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması, onların gənclərə aşılanmasında Aytən Babayevanın rolü böyükdür.

Müəllifin bu mövzuya müraciəti, yeni müasir dövrümüzde aktual olan vacib bir məsələ kimi milli operalarda xor səhnələrinin Avropa və rus-sovet operaları ilə müqayisəli şəkildə tədqiqi və onu musiqişünaslığın mühüm bir sahəsi kimi araşdırıb təhlil etməsi opera janrinin yeni bir aspektdə öyrənilməsi sahəsində yenilikdir.

**Bir haşıyə:** 1910-cu ilin sonlarında Bakıya Rusiyanın məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən zi-

yafətlərdən birində Bakı milyonçusu Mayıllov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini xəbər alır.

Aktrisa "heç vaxt" deyə cavab verir.

Milyonçu onun bu cava-bından bərk təsirlənir və bunun səbəbi ilə maraqlanır. Müğənni qadın məyus halda deyir: "Bələ böyük bir şəhərde oxumağa opera binası yoxdur, bura gəlməyimin nə mənəsi var?" Bu sözə Bakı milyonçusunu sanki yuxudan ayıldır və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində Opera Teatrı üçün gözəl bina tikdirəcək...

Gələcək teatr binası üçün Qubernski — Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsleri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri-mümkündür. O, söz verir ki, əger opera binası bir il müddətində hazır olsa, onun bütün xərclərini özü çəkəcək.

Beləliklə, cəmi on ay ərzində — 1910-1911-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi teatr binasının tikintisi başa çatır. Ölkəmizdə ən böyük və möhtəşəm musiqili teatr — Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək həmin yaraşıqlı binada fəaliyyət göstərir. Onu da xatırladaq ki, 1928-ci ildə teatra M.F.Axundovun adı verilir. Bu sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.

Məlumdur ki, Azərbaycan

milli opera sənətinin tarixi 1908-ci il yanvarın 12 (25)-də Üzeyir Hacıbəylinin tamaşa yoxulmuş "Leyli və Məcnun" operasından başlanır. İngilaba qədərki dövrde burada Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah İsmayı" (1919) operaları tamaşa yoxulmuşdur. Sonralar teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış, "Şahsənəm" (1927), "Nərgiz" (1935 — M.Maqomayev) və "Koroğlu" (1937 — Üzeyir Hacıbəyli) operaları ile zənginləşdi.

1940-ci ildə ilk Milli Azərbaycan baleti "Qız Qalası" (Əfrasiyab Bədəlbəyli), "Vətən" (1945 — Qara Qarayev və Cövdət Hacıyev), "Xosrov və Şirin" (1942 — Niyazi), "Nizami" (1948 — Əfrasiyab Bədəlbəyli) operaları da bu teatrda tamaşa yoxuldu...

Aytən Babayevanın "Azərbaycan operalarında dramaturji xəttin həllində xor səhnələrinin rolu" kitabı opera və xorun musiqimizə gətirdiyi gözəllikləri əks etdirən bir sənət əsəri olduğu üçün az bir zamanda böyük oxucu kütləsinin rəğbətini qazanmışdır.

Biz də öz növbəmizdə müəllifə böyük zəhmət tələb edən belə bir maraqlı kitabı araya-ərsəyə gətirdiyinə görə təşəkkür edir, ona yeni yaradıcılıq uğurları arzuluyırıq.

**Tamella BAĞIROVA,  
professor.  
Bəşir LAÇINLI,  
Əməkdar jurnalist.**